

Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vəsitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

**KİVDF**

Layihənin istiqaməti:  
“İctimai və dövlət maraqları”

**Ö**tən sayılarımızdan birində əksər tədqiqatçıların "Cümhuriyyətin bir nömrəli düşməni" adlandırdıqları Əliheydər Qarayev haqqında məlumat verəcəyimizi bildirmişdik. Bu gün vədimizə əməl edərək sənədlərdən, tədqiqat əsərlərindən, xatirələrdən oxuduqlarımızı və eşitdiklərimizi sizinlə bölüşmək istərdik. Əvvəlcə Ə.Qarayevin kimliyi haqqında qısa məlumat vermək yerinə düşərdi.

Qarayev Əliheydər Ağakərim oğlu 1896-ci ildə Şamaxıda anadan olub. Şamaxı Realni Məktəbinde oxuyub. 1916-ci ildə Don Politexnik Institutuna daxil olub. 1917-ci ilin yayında Tiflisdə gizli inqilabi iş aparmağa başlayıb. 1919-20-ci illərdə bir necə bolşevik qəzetlərinin redaktoru olub. Bu nəşrlər vasitəsilə Milli hökuməti devirib, Sovet hakimiyyətini qurmağı təbliğ edib. Azərbaycan K(b) P 1-ci qurultayında MK üzv seçilib. Bakı müvəqqəti İngiləs Komitəsinin sədri, Azərbaycan SSR xalq ədliyyə və əmək komissarı, Bakı Sovet İcraiyyə Komitesinin sədri və Azərbaycan SSR xalq hərbi dəniz işləri komissarı işləyib. 1923-cü ildə AK(b) P MK katibi, 1929-cu ildə isə ÜİK(b) P Zaqafqaziya Ölkə Komitəsinin katibi olub. 1930-31-ci illərdə AK(b) P Gəncə mahal komitəsinin katibi seçilib. Moskva Ali Partiya məktəbində işləyib. 1938-ci ildə Moskvada vətən xanı kimi güllələnib.

"Cümhuriyyətin bir nömrəli düşməni" adlandırdılan Əliheydər Qarayev doğrudanı milli hökumətinə, xalqına düşmən kəsilib? Qarışmdakı bütün arxiv sənədləri, tədqiqat əsərləri, xatirələr (təbii ki, sovet dövrü yazıları çıxmış şərtilə) bu faktı təsdiq edir. Məsələn, ən etibarlı mənbə kimi Mirzə Cəlilin özür yoldaşı Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) "Xatirələrim" i diqqətimi celb etdi (Çünki "mən görmediklərimi yaza bilmərəm" söyləyen Həmidə xanım xatirələrini vicdanının səsinə qulaq asaraq yazmış və heç bir mükafat, ehtiyac onu yalan yazmağa vadə edə bilməmişdir. Axi Həmidə xanım həm də o dövrdə baş verən hadisələrin canlı şahidi olub).

Həmidə xanım "Xatirələrim" də Əliheydər Qarayevi oxucusuna belə təqdim edir: "Əliheydər Qarayev - kommunist partiyasının Azərbaycan xalqının mənafeyinə zidd olan bütün tapşırıqlarını danışsız yerine yetirməsi, milli duygulara nifrət bəsləməsi, Azərbaycanda rus və erməni nüfuzunun möhkəmlənməsinə elindən gələni edərək, bu yolda ən şərəfsiz işlərdən belə çəkinməməsi ilə seçilən nümayəndəsi".

Həmin dövrdə yaşamış, hadisələrin şahidi olmuş qocaman yazıçımız Manaf Süleymanov "Son bahara çatdıq..." adlı eserində yazır: "Digər böyük vəzifə sahibləri arasında Əliheydər Qarayev yeganə adam idi ki, bolşeviklər ona ən

## Onu Moskvada vətən xaini kimi güllələyiblər

yüksək hərbi rütbə vermişdilər. Hərbi libasının boyunluğunda hər tərəfdə dörd romb vardi, bu da, general rütbəsinə bərabər idi.

Manaf müəllimin əsərindən daha sonra məlum olur ki, Əliheydər Qarayev bu böyük səlahiyyətdən istifadə edərək "burda mənəm, Bağdada gör xəlifə" prinsipini çox qəddarcasına həyata keçirib.

İki-üç il bundan əvvəl Ə.Qarayev haqqında bir yazım çap olunmuşdu. Hörmətli alimlərimizdən biri məqaləyə etrazını bildirərək dedi: "Qərənfil xanım, birincisi, düz etmirsiniz, o, işlər keçmişdə qaldı, Əliheydər də bu xalqın oğludur, nəyə lazımlı olub-keçənləri açıb-ağartmaq. İkincisi, görkəmli yazarımız Abbas Səhhət xatirələrində Əli-

Hökuməti haqsız olaraq tənqid, hətta təhqir etməkdən çəkinməyən, 1920-ci ilin yanvarında RK(b) P Bakı Komitəsi yanında (şəxşən onun sədrliyi ilə) Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün silahlı üsyən təşkil etmek məqsədilə "operativ qərargah"ı yaranan Ə.Qarayev deyildimi? Azərbaycanın bütün şəhər və rayonlarında sovet hakimiyyəti əleyhinə baş verən silahlı üsyənlərin yatırılması əməliyyatına birbaşa rəhbərlik edən Ə.Qarayev deyildimi? Milli məsələdə Nəriman Nərimanovun əlehinə çıxan, milli ruhlu yazarlarımıza panturanist, panislamist türkçü adlandıran, milletsevər oğulları gedər-gelməzin qurbanı etməyi özü üçün böyük hünər sayan Ə.Qarayev deyildimi?

Azərbaycan xalqının düşmənləri olan Mikoyan, Mirzoyan, Serobrovski, Kirovla çox yaxın dostluq edən (şəkillər və bir yerde hazırladıqları, imza atdıqları sənədlər bunu təsdiq edir) Ə.Qarayev deyildimi?

Manaf müəllim demiş "Qarayev kimi vəzifəpərəstlerimiz qollarını çırmayıb başladılar meydan sulamağa: "Kimin kiminə arası yoxdur, ədavəti var, uğurlarına paxılıq edir, əvəz çıxmaga, intiqam almağa fürsət tapırdılar. Ermənilərə də bu lazımdı".

Deməli, yenə də düşmən ocaq başında imiş. Onda, ömrü boyu Azərbaycan xalqına düşmən kəsilmiş Mikoyan, Mirzoyanla, Azərbaycan neftini talaşmaqla fəxr edən Serobrovski ilə Əliheydər Qarayevin nə fərqi oldu? Bu fərqi, üsyənlərin, inqilabçıların əleyhinə olan M.Ə.Rəsulzadə 1920-ci ilin 27 aprelində, Parlamentin son iclasında belə bəyan etmişdir: "Üsyana çağırmanın adı Əliheydərmi olsun, ya Vartazarmı olsun, ikisi də asidir. Qarabağdamı və ya Bakıdakı çıxışda bulunsun, ikisi də bürdir".

Ə.Qarayevlə bağlı sənədlər, tədqiqat əsərləri ilə tanış olarken belli oldu ki, ona bu işdə dəstək olanlardan biri de ömürünün yoldaşı Xavər xanım imiş. 1901-ci ildə Tiflisdə anadan olan Xavər xanımın ixtisası diş həkimiyə olsa da, vaxtinin çoxunu "Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübarizəyə" həsr edib. Həşərxanda Qırmızı Ordu hissələrində işləyən Xavər xanım 1920-ci ilin aprelində elə həmin ordu ilə Bakıya gəlir.

Xavər xanımın siyasi fəaliyyətində razi qalan "böyük qardaş"ları 1919-cu ildə onu Sovet İttifaqı Kommunist partiyasına üzv seçirlər və azərbaycanlı qadınlar arasında təbliğat aparmağı tapşırırlar. Bu tapşırıqları can-başla həyata keçirən Xavər xanım, on ildən çox Azərbaycan Kommunist (bolşevik) Partiyasının Bakı Komitəsində qadınlar şöbəsində təlimatçı, Azərbaycan Kommunist (bolşevik) Partiyasının Bakı Komitəsinin və Mərkəzi Komitəsinin təlimatçısı kimi məsul vəzifələrdə işləyir.

1930-cu illərin əvvəllərində cütlük Moskvaya dəvət alır. Hər ikisi burada Qırmızı Professorlar İnstitutunda oxu-



Qərənfil Dünyaminqizi,  
Əməkdar jurnalist



heydəri çox yaxşı bir gənc kimi təqdim edir".

Qeyd edim ki, Abbas Səhhət Ə.Qarayevi yaxşı bir gənc kimi təqdim edənə o, Don (Novoçerkassk) Politexnik İnstitutunun (1917) tələbəsi idi. O, zaman hələ Milli Hökuməti üsyənlərə devirmək, Parlamenti daşıtmak, Şura hökumətini elan etmək üçün "böyük qardaş"ların danışsız yerine yetirməsi, milli duygulara nifrət bəsləməsi, Azərbaycanda rus və erməni nüfuzunun möhkəmlənməsinə elindən gələni edərək, bu yolda ən şərəfsiz işlərdən belə çəkinməməsi ilə seçilən nümayəndəsi".

Azərbaycan Parlamentinin 27 aprel 1920-ci il tarixli son iclasında "Səsin çıxardanları gülləbaran edərəm!" deyən Ə.Qarayev deyildimi? "Hümmət" partiyasından Azərbaycan Parlamentinə üzv olan və onun əksər iclaslarında Milli

yurlar. Sonra Xavər xanım Moskva Tibb İnstitutunun aspiranturasına daxil olur, Əliheydər isə Moskva Ali Partiya Məktəbində işləyir.

1937-ci il, Moskva Əliheydər və onun ömrü yoldaşından istədiklərini almışdır. Hər ikisi yetərince elini xalqının qanına batırılmışdır. Yüzlərə ocaqların qaralmasına səbəb olan bu cütlükün indi öz ocağının qaralan vaxtı çatmışdır.

1937-ci ilin 1 iyun sabahı cütlük üçün felaket gətirdi. (Əliheydərin ad gününə beş gün qalmış. C.İldırım da ad günü ərəfəsində həbs etmişdilər). Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının xüsusi tələbi ilə Əliheydər Qarayev və onun həyat yoldaşı Xavər Qarayeva (Şabanova) xalq düşməni kimi həbs edilərək Bakıya göndərildilər.

Həbsxana gözətçilərindən birinin uzun illər sonra danişdığına görə, ilk olaraq Əliheydərin əl-qolunu bağlayaraq gözləri qarşısında Xavər xanımın dəhşətli işgəncələr verir, təhqirəmiz hərəkətlər edirlər. Sonra da Xavər xanımın gözləri öündə eyni hərəkətlər Əliheydərə qarşı edirlər. Bunu edənlər isə Əliheydərin bir zamanlar ən yaxın dostları olan S.M.Kirovun, Mikoyanın, Mirzoyanın soydaşları olur. Hər gün səhər, axşam davam edən bu "tamaşa" 1938-ci ilin əvvəllerinə kimi təkrarlanır. İşgəncələrdən Əliheydər tamamilə ağlıni itirir, qeyri-adı hərəkətlər edir.

Sonda "böyük qardaşlar" belə məsləhət bilirlər ki, Xavər xanımı sürgünə, Əliheydəri isə Moskvaya güllələnməyə göndərsinlər. Belə də olur. Moskvada daha dəhşətli işgəncələrə məruz qalan Əliheydəri, 1938-ci ilin 24 aprelində güllələyirlər. Görünür, onu da Çingiz İlđrim kimi 27 aprelədə (əlini günahsız xalqının qanına bulduğu gün) güllələmək istəyiblər. Amma sahəti buna yol verməyib. Deyilənlər görə, Əliheydəri Bakıdan Moskvaya aparanda elə "canlı ölüm"miş.

Deyirlər ki, Allah bəzən cəzəni o dünyaya saxlamır, başqalarına ibret dərsi olsun deyə, bu dünyada verir. Bu, Tanrıının vəzifə, ad-san üçün haqqı na-haqqqa qurban verən, vicdanının səsini eşitməyən qullarına "töhfe"sidir.

**Azərbaycan Respublikası  
Prezidenti yanında Kütləvi  
İnformasiya Vəsitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu**  
maliyyəsi  
əsasında hazırlanıb.